



Bənzərsizliyi ilə görənləri heyran edən şəhər

Dünyada elə gözəl şəhərlər, elə bənzərsiz diyarlar var ki, onların haqqında nə qədər yazılısa da, nə qədər deyilsə də, sənki yenə də azdır. Deyilənlər, yazılınlar onun gözəlliyyini hələ tam əhatə edə bilmir. Sənki bu şəhərlər, bu diyarlar sözün təsviri etdiyi qüdrətdən də üstündür. Qədim Şuşa da dünyanın belə bənzərsiz şəhərlərindən biridir. Şuşa haqqında, bu diyarda doğulmuş istedadlı insanlar haqqında çox yazılısa da, çox deyilsə də, hələ onun gözəlliyyinin yazılmamış, açılmamış səhifələri qalmaqdadır. Şuşanı insanlara sevdiran də elə onun bənzərsizliyi, qəhrəmanlıqlarla dolu olan tarixi keçmiş, əzəmətidir.

Əsrlər ötüb keçsə də, Şuşaya olan sevgi, Şuşaya olan məhəbbət bitib-tükənmir. Elə bu sevginin, bu istəyin nəticəsidir ki, Şuşanı çox haqlı olaraq Qarabağın incisi, milli mədəniyyətimizin, musiqimizin beiyi adlandırırlar. Qeyri-adi memarlıq üslubu ilə diqqəti cəlb edən, Orta əsr şəhərsalma sənətinin əvəzsiz abidəsi olan qala şəhərimiz xalqımız üçün bənzərsiz sənət incisidir. Elə bir inci ki, onunla xalqımız fəxr edir.

Böyük fateh Nadir şah Əfşarın ölümündən sonra Qarabağ bəylərbəyiliyinin ərazisində iki müstəqil xanlıq - Gəncə və Qarabağ xanlıqları yarandı. Qarabağ xanlığının bünövrəsinin qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevriləməsi Pənahəli xanın adı ilə bağlıdır. Pənahəli xan 1748-ci ildə Qarabağ xanlığının əsasını qoymuşdur. Şəhər bir müddət Pənahəli xanın şərəfinə "Pənahabad", sonradan isə "Şuşa qalası" və "Şuşa" adlandırılmışdır.

Bir çox tarixi mənbədə məşhur səyyahların, tədqiqatçıların, rəssamların Şuşanın gözəlliyyi haqqında dedikləri sözlər, fikirlər bu gün də bizdə iftixar hissi doğurur. Məşhur rəssam V. Vereşagin Şuşanı görəndə heyrətə gələrək yazmışdı: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülmüş daşlardan tikilmişdir. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənmiş, evlərin damları tirlərdən düzəldilmişdir".

"Qafqaz" qəzetinin icmalçısı 1868-ci il 24 may tarixli şərhində göstərirdi: "Şuşa gündən-günə yox, saatdan-saatə böyüyür, onun ticarəti inkişaf edir, şəhər əhalisi varlanır. Buraya hər tərəfdən dəstə-dəstə adam axışır gəlməkdədir. Beləliklə, şəhərdə 25 min əhalisi yaşadığını cəsarətlə söyləmək olar".

1903-cü ildə Tiflisdə nəşr olunmuş "Vestnik Kavkaza" jurnalının 43-cü

səhifəsində yazılmışdı ki, "Şuşanın görünüşü Orta əsr Avropa şəhərlərini xatırladır. Bu şəhərin tacirləri ipəkbarama alverində üstün mövqeyə malik olub, Tiflis, Moskva və Marsel şəhərləri ilə birbaşa ticaret əlaqəsi saxlayırlar".

Haqqında yazılınlardan da göründüyü kimi, Şuşa daim əsrarəngizliyi ilə gələnləri və görenləri heyran edib. Deyilən xoş sözlər isə bu heyranlıqdan yaranıb. Amma min təəssüflər olsun ki, 1992-ci il mayın 8-də əsrlər boyu gözəlliyyi haqqında dəyərli sözlər deyilən, yazılın Şuşa şəhəri ermənilər tərəfindən işgal edildi. Xalqımızı hidətləndirən, qəzəbləndirən bu işgal Azərbaycanın taleyinə və tarixinə qara hərflərlə yazıldı. Gözəlliyyi ilə dünyaya meydan oxuyan şəhərdən Azərbaycan xalqının izlərini silmək üçün erməni işgalçlarının əlinə əlverişli fürsət düşdü. Qəsbkarlar cirkin niyyətlərinə çatmaq üçün insanlığa ləkə olan cinayətlərə el atıldılar, mədəniyyət abidələrini, inanc yerlərini darmadağın etdilər.

İşgal olunmuş ərazilərimizdə erməni işgalçlarının vəhşiliyi, abidələrimizin dağıdırılması və qəsdən korlanması, eləcə də xatirə muzeylərinin qarot edilməsi "Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasına, "Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında" UNESCO-nun 1972-ci il Konvensiyası-

sına zidd olsa da, bütövlükdə dünya birlüyü, başda BMT olmaqla digər beynəlxalq təşkilatlar Qarabağda baş verən erməni vandallığına göz yumdu, işgala, işgalçıya qarşı etiraz ifadə edən heç bir bəyanat verilmədi.

Şuşanın işğalı 30 ilə yaxın davam etdi. Şükürələr olsun ki, bu gözəl diyarin işğaldan azad olunduğu günü gördük. 8 noyabr 2020-ci il Azərbaycan xalqının və dövlətinin tarixinə qızıl hərflərlə yazıldı. Həmin gün Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Şuşa şəhərini erməni işgalçılardan azad etdi.

Prezident İlham Əliyev illerdən bəri həsrətlə gözlənən bu xoş müjdəni Azərbaycan xalqına 8 noyabr 2020-ci ildə Şəhidlər xiyabanından verdi. Dövlət başçımız xalqa müraciətində demişdir: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayitmışq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Bu gün Şuşa həyatının ən gözəl günlərini yaşayır. Dövlət başçısının rəhbərliyi altında hazırda bu qədim diyarda böyük quruculuq işləri aparılır, ermənilər tərəfindən dağıdırılmış mədəniyyət abidələrimiz bərpa olunur, yeni yaşayış binaları tikilir. Günler keçdikcə Şuşa abadlaşır, böyükür, gözəlləşir.

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"